

Bank kapitalının strukturu və adekvatlığı barədə məlumatlar

| | <i>(min manatla)</i> |
|---|----------------------|
| 1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır) | 589059 |
| a) Adı səhmlər (tam ödənilmiş paylar) | 185850 |
| b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər | 60000 |
| c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait | 800 |
| d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi | 342409 |
| d1) əvvəlki illərin mənfəəti (zərəri) | 322339 |
| d2) (çıx) cari ilin zərəri | 0 |
| d3) kapital ehtiyatları (fondları) | 20070 |
| e) Digər | 0 |
| 2. I dərəcəli kapitaldan tutulmalar | 24127 |
| a) Qeyri-maddi aktivlər | 24127 |
| b) Təxirə salınmış vergi aktivləri | 0 |
| 3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I-2) | 564933 |
| 4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır) | 152110 |
| a) Cari ilin mənfəəti | 55535 |
| b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adı ehtiyatlardan çox olmamaqla) | 28575 |
| c) Kapitalın digər komponentləri | 68000 |
| c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər | 0 |
| c2) subordinasiya borc öhdəlikləri | 68000 |
| d) Digər vəsaitlər | 0 |
| 5. Məcmu kapital (3+4) | 717042 |
| 6. Məcmu kapitaldan tutulmalar : | 11815 |
| a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə | 6065 |
| b) Bütün digər investisiyalar (xalis) | 5750 |
| 7. Tutulmalardan sonra məcmu kapital (5-6) | 705227 |
| 8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər* | 3345568 |
| 8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər | 0 |
| 8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər | 268679 |
| 8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər | 77824 |
| 8.4. 50%-lik risk qrupuna daxil olan aktivlər | 447868 |
| 8.5. 75%-lik risk qrupuna daxil olan aktivlər | 3989 |
| 8.6. 100%-lik risk qrupuna daxil olan aktivlər | 856401 |
| 8.7. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər | 1690807 |

*risk qruplarının tərkibi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunur.

| | | | <i>faizlə</i> |
|---|---------------------------------------|--|---------------|
| Əmsallar | Sistem əhəmiyyətli banklar üçün norma | Sistem əhəmiyyətli banklar istisna olmaqla norma | Fakt |
| 9. I dərəcəli kapitalın adekvatlıq əmsali | 6% | 5% | 17% |
| 10. məcmu kapitalın adekvatlıq əmsali | 11% | 9% | 21% |
| 11. Leverec əmsali | minimum 5% | minimum 4% | 10% |